

Şuşa milli mədəniyyətimizin tacıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə növbəti dəfə səfər ediblər. Dövlətimizin başçısı burada çox sayda açılışlar etmiş, yeni sosial və mədəniyyət obyektlərinin təməlqoyma mərasimlərində iştirak etmişdir. Azərbaycan Prezidentinin və birinci xanımın milli mədəniyyətimizin beşiyi olan Şuşaya səfəri ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi yaratmışdır. Turizm və Menecment Universitetinin professoru, kulturologiya elmləri doktoru Minaxanım Əsədli bu barədə fikirlərini bizimlə bölüşərkən demişdir:

– Möhtərəm Prezidentin və birinci xanımın Şuşaya hər bir səfəri qəlbimizi sonsuz fərəh hissilə doldurur. Budəfəki səfər də çox əlamətdardır və çox sayda açılış mərasimləri ilə yadda qalacaq. Burada bir neçə tədbiri xatırlatmaq istədim.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Qarabağ” hotelinin açılışında iştirak ediblər. Dahi Azərbaycan şairi Molla Pənah Vəqifin muzey-məqbərə kompleksinin və böyük müğənni Bülbulün ev-muzeyinin bərpadan sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak ediblər. Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub. Şəhərdə yeni yaşayış massivi salınacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma tədbirində iştirak ediblər. Fikir verin, qısa müddət ərzində nə qədər böyük işlər görülüb. Bütün bunlara görə hər bir Azərbaycan ziyalısi kimi, mən də möhtərəm Prezidentə və birinci xanıma sonsuz minnətdarlığımı bildirirəm.

Şuşa bizim üçün son dərəcə əziz yerdir. Şuşa milli mədəniyyətimizin və mədəniyyətimizin tacıdır. Onun hər bir azərbaycanlının qəlbində xüsusi yeri var. Cənab Prezidentin qeyd etdiyi kimi, Şuşanın qeyri-adi aurası var, buradan ayrılıb getmək, ondan doymaq olmur.

Mənə elə gəlir ki, Prezident İlham Əliyev Şuşanı xüsusi bir məhəbbətlə sevir və onun dünyanın ən cazibədar məkanına çevrilməsi üçün çalışır. Düşünürəm ki, bu gözəl və bənzərsiz şəhərdə görülən işlər milli intibahımızın parlaq mərhələsi olacaq.

Bəli, Şuşa bizim zəngin mədəniyyətimizi özündə ehtiva edir. Belə ki, xalqımızın mədəniyyət tariximizin bir çox parlaq səhifələri, məhz bu şəhərlə bağlıdır. Şuşa Azərbaycana çox sayda görkəmli sənət və elm xadimləri bəxş edib. Şuşa həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Ali Baş Komandan İlham Əliyevin parlaq liderliyi ilə Azərbaycan Ordusu burada şanlı tarix yazıb. Bu mənada,



Şuşa bizim milli ruhumuzun təntənəsidir. Bugünkü və gələcək nəsillər Şuşanın qəhrəman fəatəhləri ilə fəxr edəcəklər.

Burada belə bir faktı da burada xatırlatmağı özümə borc bilirəm. Məlumdur ki, 1982-ci ilin 14 yanvarında Şuşada Molla Pənah Vəqifin məqbərəsinin və Poeziya evinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycanın o vaxtkı rəhbəri Heydər Əliyev mərasimdə iştirak edib. Soyuq, qarlı bir gündə keçirilən açılış mərasiminə Şuşaya görkəmli sənət adamları toplaşmışlar.

Bu möhtəşəm tədbir milli mədəniyyət və sənət bayramına çevrilib. Ulu öndərin Şuşadakı həmin tədbirdə iştirakı son dərəcə əhəmiyyətli tarixi hadisə idi. Hər dəfə o unudulmaz anları əks etdirən kadrları televiziyanın izləyəndə adanın qəlbi sevincdən köksünə sığmır.

Bu günlərdə isə yenidən Şuşada “Vəqif poeziya günləri” keçirildi. Bir-birindən gözəl şeirlər dinlənildi. Bundan sonra Şuşada əbədi olaraq bu torpağın sahibi olan Azərbaycan xalqının dilində ən gözəl şeirlər və musiqilər eşidiləcək.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”